

ORXON-YENİSEY ABİDƏLƏRİNİN TÜRK İNANC SİSTEMİNDƏKİ YERİ

Elvin BABAYEV,

Bakı Dövlət Universiteti, Şərqsünaslıq
fakültəsinin İslamşünaslıq ETM-nin elmi işçisi,
babayevelvin90@mail.ru

AÇAR SÖZLƏR: qədim türklər, Tenqri, Orxon və Yenisey vadisi, damğalar, türk yazılı.

КЛЮЧЕВЫЕ СЛОВА: древние тюрки, Тенгри, долина Орхон и Енисея, клеймо (дамга), тюркское писания.

KEY WORDS: ancient turks, Tenqri, Orkhon and Yenisei valley, stamps (damga), Turkish writings.

Qədim türk yazılı abidələrinə Asiyadan bir çox yerində, əsasən də Monqolustan çöllərində rast gəlmək mümkündür. Abidələr Göytürk dövlətinin mövcud olduğu dövrdə yazılmışdır. 630-681-ci illərdə göytürklerin müstəqilliklərini itirmələri Tonyukuk, Gül Tigin və Bilgə Xaqan abidələrində türk xalqının dərs alıb nəticə çıxarması üçün acı bir şəkildə nəql edilmişdir. Burada əsasən Göytürk dövlətinin tənəzzül səbəbləri göstərilmişdir [1, s.195]. Dünya miqyasında tanınan azərbaycanlı türkoloq alim Ramiz Əskərin Monqolustana səfər edərək min bir əziyyətlə ərsəyə gətirdiyi “Orxon abidələri” əsərində bu səbəblərin qeyd olunduğu yazıları görmək mümkündür: “Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi olmadığı üçün, oğlu atası kimi olmadığı üçün biliksiz xaqan taxta çıxmış, pis xaqan taxta çıxmışdır. Əyanları da biliksiz və pis imiş”; “Həm bəyləri, həm də xalqı düz olmadığı üçün, Çin xalqının hiyləgərliyinə və bəxşışlərinə kiçikli-böyüklü aldandıqları üçün bəylərlə xalq bir-birinə qarşı olmuşlar. Türk xalqının eli, birliyi pozulmuşdur” [2, s.50].

Qeyd etməliyik ki, türklər tarix boyu 16 imperiya qurmuşlar və bunların bir çoxu Göytürk dövlətindən əvvələ təsadüf edir. Geniş coğrafiyaya malik bu imperiyaların, heç şübhəsiz, rəsmi yazıları və əlifbaları olmuşdur, əks halda, dövləti idarə etmək mümkün olmazdı. Bunu qədim mənbələr də sübut edir. Göytürklərdən öncə mövcud olmuş Ağ Hunların da yazdan istifadə etdikləri aşkarlanan nümunələrlə öz təsdiqini tapmışdır. Bizanslı müəllif Prisk hun katiblərinin fərqli yazı ilə yazdıqları mətnləri Atillaya oxuduqlarını qeyd edir. Hətta İncilin hun dilinə tərcümə edilməsindən də bəhs olunur [3, s.330]. Bizans tarixçisi Menandros (VI əsr) göstərir ki, İstəmi xaganın 586-cı ildə Bizans imperatoruna göndərdiyi məktub “Skif yazılısı” ilə yazılmışdır. Bu yazı elə Orxon əlifbasıdır. Bizans tarixçisi Prokopi də (VI əsr) oğuz türkərinin əlifbasının olduğunu yazmışdır. Dunay bulqarlarının istifadə etdikləri yazı həmin hun yazılısının davamıdır. Deməli, IV əsrə Avropaya gələn hunlar Orxon yazılısını da özləri ilə birlikdə buraya gətirmişlər [2, s.232].

Orxon hərfərilə yazılın kitabələr barədə əvvəller Çin mənbələrində qeyd olunmaqla yanaşı, yazıldan hələ Elxanilər zamanında yaşamış tarixçi Alauddin Ata Məlik Cüveyni də dünya tarixinə aid “Tarixi-Cahanguşa” əsərində bəhs etmişdir [4, s.21]. “Bir uyğur əfsanəsinə görə, onların ilk çıxdıqları yer Orxon çayının sahilidir. Bu çay Qaraqorum deyilən bir dağdan çıxır... Bunlardan başqa, bir çayın qıraqında əvvəller Ordu-Balıq, bu gün isə Mavu-Balıq deyilen

bir şəhər vardır. Bu şəhərin yaxınlığında qayalara yazılar yazılmışdır. Mən onları gördüm” [5, s.60], - deyə əsərdə bildirilir.

Bu abidələr haqqında Avropada ilk elmi məlumatı Poltava müharibəsi (1709) zamanı ruslara əsir düşən və Pyotr tərəfindən Sibirə sürgün edilən İsveç zabiti Filipp Starlenberq vermişdir. O, Sibirin Tobol əyalətində 13 il voqullar, ostyaklar, samoyedlər, yakutlar, tatarlar və monqollar arasında yaşamış, Sibirin keçmiş və bu günü haqqında tədqiqat aparmış, 1722-ci il Nişstadt sülhünə görə azad edilərək İsveçə qayıtmışdır. 1730-cu ildə o, “Das Nord und Ostliche Theil von Europa und Asia” adlı əsər nəşr etmişdir. Bu kitabda o, ilk dəfə Göytürk əlifbası ilə yazılmış bir neçə abidənin şəklini çap etmişdir [6, s.6]. Türk yazılarını ilk dəfə danimarkalı alim Vilhelm Tomson, daha sonra isə rus alimi Radlov oxumuşdur. Orxon-Yenisey yazılarının oxunmasında ən böyük marağı Rusiya, Finlandiya və Danimarka alimləri göstərmışlər. 1891-ci ildə ruslar da həmin bölgəyə Radlofun başçılığı altında bir heyət göndərmiş, heyət kitabələrin şəkillərini çəkərək surətlərini çıxarmışdır. Beləliklə, elm dünyasında “Radlov atlası” kimi tanınan atlas yayımlanmışdır (Atlas der Altertümer der Mongolei, St-Petersburg 1892-1899). Bu şəkildə ilk dəfə dərc olunan qədim türk-runik hərfli yazılda Gül Tigin abidəsinin Çin üzünün oxunmasıyla kitabələrin türklərə aid olduğu müəyyən edilmişdir [5, s.62].

Orxon əlifbasının mənşəyi barədə çoxlu tədqiqatlar aparılmışdır və onun mənşəyi barədə fəqrli fikirlər mövcuddur. Aristov belə hesab edirdi ki, Orxon əlifbasının əsasında əski türk işarə və damğaları dayanır. 1894-cü ildə Aristov və 1897-ci ildə Mallitski Orxon əlifbasının türk damğalarından yarandığı görüşünü irəli sürmüslər. Rəşid Rəhməti Arat və Əhməd Cəfəroğlunun da bu görüşdə olduğu məlumdur. Rus dilçi alim E.D.Polivanov 1925-ci ildə yazdığı məqalədə bu yazının mənşəyini türk damğalarına bağlamaqla yanaşı, onun arami-soqd və pəhləvi əlifbalarından da təsirlənə biləcəyini bildirmiş, həmçinin bu əlifbadakı bəzi işarələrin ideoqrafik mənşəli olduğu üzərində dayanmışdır [5, s.65].

Qeyd edək ki, türk inanc sistemində damğalar xüsusi yer tutur. Damğaların dəqiqlikləri tarixini müəyyən etmək çətindir. Ancaq Əfqanistan və Özbəkistanda 4 min il əvvələ aid ilk damğa nünunələri tapılmışdır. Tapılan bu damğalar üzərindəki işarələrin qədim türk əlifbasının hərfələri ilə eyniliyi diqqət çəkmişdir. Damğaların şəkildən yarandığı iddia edilir. Başqa bir iddiaya görə, qədim türk qayaüstü rəsmləri daha sonra damğa şəklini almış və buradan hərfələrə çevrilmişdir. Bu iddianı ortaya atanlar türk-runik əlifbasının damğalardan yarandığı fikrinə tərəfdardırlar [7, s.288]. Şərqi Anadoluda tapılan mağaralarda divarlara çəkilmiş şəkillərin türk tayfalarının damğalarına uyğun gəlməsi hunlarda da damğa (runik yazısına uyğun) yazısının olduğunu deməyə əsas verir [3, s.330].

Ukraynalı tədqiqatçı V.S.Draçuk b.e.ə. 1000-200-cü illər arasında Ukrayna ərazisində tapılan damğaların skif, sarmat və alan damğalarına oxşadığını dəqiqləşdirmişdi. Qədim Çinlilər isə türk damğalarının xüsusi siyahısını hazırlamışdır. Bu siyahı Tanq imperiyası zamanında (VIII-X əsrlər) rəsmi saray tarixçisi Su Muyun Fu, daha sonra dövlət məmuru Yan Sa Fu və alim Van Pa rəhbərliyində yaradılan xüsusi komissiyalar tərəfindən 618-804, 804-852 və 853-907-ci illərdə hazırlanmışdır [7, s.291]. Türk tarixini öyrənmək üçün Çin mənbələri ən əhatəli və etibarlı məxəzlər hesab olunur.

Qədim türk kitabələrində də tayfaların, xalqların və hökmədarların damgasından bəhs edilir. Misal üçün, Uyğur xaqanı Moyon Çura (744-759) aid kitabədə belə deyilir: “Ağ çadırımı taxtim

ilə birlikdə çay sahilində qurub Tanrıya dua etdim, qurban kəsdim. Damğalarımı və yazımı daşa həkk etmələri üçün əmr verdim. Dovşan ilində (751-ci il) tatarları müqavilə bağlamağa dəvət etdim. Min, on min il qalacaq damğalarımı daş üzərinə yazmaları üçün əmr verdim” [7, s.55].

Əhməd Cavad Əmrə isə bu mövzuda daha da irəli gedərək türk-runik əlifbasındaki bütün işarələrin ideoqrafik və şumer yazılısı ilə eyni kökdən olduğuna inanırdı [2, s.230]. Şumerlərin dilinin iltisaqi dil qrupuna aid olub, Ural-Altay dillərini xatırlatdığı məlumdur [8, s.52]. Bu da onların şimaldan, Xəzər dənizi bölgəsindən gəldiyi ehtimalını qüvvətləndirir. Onların Orta Asiyadan gəlmə ehtimalı maraqlı faktlarla açıqlanır: şumerlərin dillərinin Altay-türk dillərinə bənzərliyi, məbədlərinin memarlıq formaları, bəzəklərinin dağ ibadətgahlarına bənzəməsi və ümumiyyətlə, yazıda istifadə olunan ideoqramların dağ yurdlarıyla bənzərlik təşkil etməsi. Şumerlərin dini inanclarının kökünün də Orta Asiya və ya Baktriyadan gəldiyini sübut edəcək maraqlı dəllillər mövcuddur: dağ məbədləri, dağ öküzünə səcdə etmək və əlavə olaraq Orta Asiyada olduğu kimi, padşahın gözətçilərinin o öldüyü zaman özlərini zəhərləyərək intihar etmələri [9, s.23].

Şumer dilinin hansı dil qrupuna aid olması və mənşəyi mövzusunda ilk tədqiqatın müəllifi alman elm adamı Fridrix Deliteşdir. O, 1889-cu ildə “Aşşur dilinin qrammatikası”, 1914-cü ildə isə “Şumer dilinin lüğəti” və “Şumer dili qrammatikasının əsasları” adlı elmi əsərləri yazmışdır. Bəzi elm adamları isə bu qrammatik xarakterlərə və aralarındaki söz bənzərliklərinə diqqət yetirərək bu dili ümumi türk dilini əsaslandıran dil, proto-türk dili, bəziləri isə qədim türk dili adlandırmışlar [9, s.24].

Türk və şumer dillərinin əlaqərinə dair hazırlanmış ən dəyərli əsərlərdən biri də professor Osman Nedim Tunanın “Sümer ve Türk dillerinin tarixi ilə türk dilinin yaşı meselesi” əsəridir [10]. Hazırda ABŞ-da yaşayan azərbaycanlı alim Tariyel Azərtürk də şumerlər haqqındakı araşdırmaları ilə məşhurdur. Alim türklerin kökünü şumerlərlə əlaqələndirir və bunu gil lövhələrdən etdiyi tərcümələrlə isbatlamağa çalışır. Tərcümələr zamanı Nüvədi dialektologiyasından da istifadə edilərək bir çox sözlərin eynilik və oxşarlıq təşkil etdiyi məlum olmuşdur. Tariyel Azərtürkün “Mixi yazılı azəri türk dilinin qrammatikası” əsəri bu baxımdan ən gözəl nümunə sayılmalıdır [11].

Mayatksi qazıntıları zamanı aşkar edilən keramika və kərpiclər üzərinə həkk olunmuş yazılar, Macaristanda tapılan 4 sətrlik yazı Orxon hərfəri ilə yazılmışdır. Son illərdə Orta Asiyada meydana çıxan faktlar türklərdə əlifbanın xeyli əvvəllər mövcud olduğunu sübut edir. Məsələn, İssik-Kul yaxınlığında Esik kurqanında tapılmış gümüş bir çanaq üzərində Orxon yazılı ilə yazılmış sətirlər var. Esik kurqanı miladdən əvvəl V-VI əsrlərə aiddir. Bundan başqa, Tanrı dağlarında bizim eradan əvvəl II əsrə aid Kuray kurqanında da Orxon yazılı ilə yazılmış 5 hərflik bir mətn vardır. Orxon yazılısını skandinav runları, finikiya, aramey, pəhləvi, yunan əlifbaları ilə bağlamaq cəhdleri əbəsdir. Hər şeydən əvvəl ona görə ki, Orxon hərfəri çərtmə-oyma xarakterlidir. Halbuki ətrafdakı xalqların heç birində bu tipli əlifba yoxdur. Zahidən buna bənzəyən yeganə əlifba əski german runik yazılıdır [2, s.232]. Məhz elə bu səbəbdən də Orxon əlifbası 1891-ci ildə Heikel tərəfindən run əlifbasına bənzədirək “runik yazı” adlandırılmışdır. Lakin onların arasında nə tarix, nə də dil baxımından heç bir əlaqə yoxdur. Daha sonra əlifba hələ oxunmamış, 1892-ci ildə Otto Donner Orxon əlifbasını Kiçik Asiya əlifbalarına, Likiya və Kariya əlifbalarına bənzətmış və bu əlifbanın həmin təsirlərdən bəhrələnərək yarana biləcəyini dilə gətirmişdir. Tomson isə Donnerin söylədiklərini qəbul etməmiş, Göytürk

yazısının mənşeyinin ya İran əlifbası vasitəciliyi ilə və ya birbaşa aramey əlifbası olduğunu ifadə etmişdir [5, s.62]. Lakin onların arasında nə tarix, nə də dil baxımından əlaqə vardır. Aramey əlifbasında 22 hərf, Orxon əlifbasında isə 38 hərf var. Elə isə türklər onu türk dilinin fonetikası ilə necə uyğunlaşdırmışlar? Digər tərəfdən, aramey və pəhləvi əlifbaları ilə yazılmış ilk nümunələr miladla yaşıddır, halbuki Orxon əlifbasının kökü miladdən öncə V-VI əsrlərə gedib çıxır [2, s.231].

Qədim türk kitabələri tapıldıqdan sonra, 1890-cı illərdə V.V.Radlov və F.Toomson bir-birilərindən xəbərsiz bu kitabələri oxumağa başlamışlar. Hər iki türkoloqun oxuduğu ilk kəlmə kitabələrdəki “Tenqri” (Tanrı) sözü olmuşdur. Şumer kitabələrində bu söz “dingir” şəklində yazılıb [7, s.33]. Sözlərin bənzərliyi çox diqqətçəkicidir. Şumer lövhələrindən Fritz Hommel, Diemel, Pöbel, Falkeynşteyn kimi dünya səviyyəsində tanınmış elm adamları tərəfindən oxunan ilk sözlərin arasından bugünkü Türkmen dilinə həm əks olunma, həm də məna baxımından çox yaxın sözlərin tapılması maraqlı, mənalı və diqqətədəyərdir. Məsələn Dingir: Allah (tengri); Du: di (demək); Ti: diri; Ki, Gir: yer, yurd. Şumerlərin yaşadığı yerlərin kir (gir) olduğunu nəzərə alsaq, bu iki sözün, əslində, bir olmaq ehtimalı güclüdür deyə düşünülür [9, s.24]. Bir çox elm adamı da şumerlərin Mesopotamiyaya türklərin ana vətəni sayılan Orta Asiyadan (Türkmenistandan) gəldiklərini iddia edirlər. Alman alimi Obenhaura görə, mixi yazıların inkişaf dönəmində ticarət və idarəetməyə aid mətnlərin mövcudluğu bu yazının inkişafında ticari əlaqələri ön plana çıkarır. Bu fikirləri dəstəkləyən Heyzhelm də ticari əlaqələrə toxunmuşdur. Bu nəzəriyyənin doğruluğunu isbat edən ən inandırıcı dəlil isə Yaxın Şərqi və Orta Asiyanın ticari əlaqələrinin kəsişmə mərkəzində yerləşən, Xəzər sahilində (Türkmenistanda) Şərqi ən qədim şəhəri Anudur [9, s.28].

Orxon kitabələrində aydın olur ki, türklər bütün işlərində Tanrılarının iznini vacib bilmisler. Kitabələrdə tez tez keçən “Tanrıının buyruğu ilə”, “Tanrı yar olduğu üçün”, “Tanrıının inayəti ilə” kəlmələri türklərin Tanrıya bəslədikləri güclü inamın, ağır tapınmanın əyani sübutudur [2, s.80]. Uzun illər türk tarixşünaslığında türklərin qədim dininin şamanizm olduğuna inanılmışdır.

ƏDƏBİYYAT

1. Ahmet Taşgil. Gokturkler. 2-ci cild. Ankara: 2012.
2. Ramiz Əskər. Orxon Abidələri. Bakı: 2012.
3. Əkbər Nəcəf. Hun Minilliyi. Bakı: 2015.
4. Muharrem Ergin. Orhun Abidələri. İstanbul: 2011.
5. Aysu Ata. Orhun Türkcesi. Eskişehir: 2011.
6. Əbülfəz Rəcəbli. Qədim Türk Yazısı Abidələri. 2-ci cild-Göytürk Yazısı Abidələri. Bakı: 2009
7. Əkbər Nəcəf. İnanc Yaddaşı. Bakı: 2014.
8. Samuel Noah Kramer. Sümerler (Çev.: Özcan Buze). İstanbul: 2002.
9. Begmyrat Gerey. 5000 Yıllık Sümer Türkmen Bağları. Ankara: 2004.
10. Osman Nedim Tuna. Sümer ve Türk dillerinin Tarihi ilgisi ile Türk dilinin Yaşı Məsesi. Ankara: 1997.
11. Tariyel Azərtürk. Genesis of Cuneiform Signs, Whose Are They? USA, Seattle: 2002.
(əlavə bax: Tariyel Azərtürk. Mixi Yazılı Azəri Türk Dilinin Qrammatikası, USA, Seattle: 2004)

Эльвин Бабаев

**МЕСТО ОРХОН-ЕНИСЕЙСКИХ ПАМЯТНИКОВ
В СИСТЕМЕ ТУРЕЦКОЙ ВЕРЫ**

РЕЗЮМЕ

Несмотря на то что происхождение орхонских букв относят к многим алфавитам, основной акцент делается на идее, что они произошли от штампов (дамга), которые также занимают важное место в турецкой системе верований. Однако есть мнения, которые этому противоречат. Точную дату выпуска штампов (дамга) определить сложно. Но первые клейма (дамга) возрастом 4000 лет были найдены в Афганистане и Узбекистане. Примечательно, что знаки на этих клейм идентичны буквам древнетюркского алфавита. Свидетельства того, что орхонский алфавит принадлежит к турецким клеймам, связывают историю турецкой письменности с более древними временами. Наличие письменности свидетельствует о существовании большой культуры, государственности и торговых отношений.

Elvin Babayev

**THE PLACE OF ORKHON-YENISEI MONUMENTS
IN THE TURKISH FAITH SYSTEM**

SUMMARY

Although the origins of the Orkhon letters are traced back to many alphabets, the main emphasis is on the idea that they originated from the stamps (damga) that also have an important place in the Turkish belief system. However, there are views that contradict this. It is difficult to determine the exact date of the stamps (damga). But the first stamps (damga) dating back 4,000 years have been found in Afghanistan and Uzbekistan. It is noteworthy that the signs on these stamps are identical to the letters of the ancient Turkish alphabet. Evidence that the origin of the Orkhon alphabet belongs to Turkish stamps connects the history of Turkish writing to more ancient times. The presence of writing indicates the existence of a great culture, statehood and trade relations.